

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№310/4

3 may 2019-cu il

**Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən
“Fəxri üzv” statusunun verilməsi və “Fəxri auditor” döş nişanı ilə
təltif edilməsi barədə**

Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının mükafatları haqqında” Əsasnaməyə və 2015-ci il 22 iyun tarixli 264/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatasına üzvlük haqqında” Əsasnaməyə uyğun olaraq, Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində mühüm töhfəsi olan şəxslər barədə Auditorlar Palatasının icraçı direktoru S.Gülməmmədov tərəfindən hazırlanmış məlumatı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində mühüm töhfəsi olan aşağıdakı şəxslərə:

- Şeremet Anatoliy Daniloviç - Rusiya Federasiyası “Содружество” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının prezidenti, İdarə Heyətinin sədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Uçot, təhlil və audit kafedrasının professoru, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Federasiyasının əməkdar iqtisadçısı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdar professoru, Rusiya Federasiyasının Maliyyə Nazirliyinin nəzdində Auditor fəaliyyəti Şurasının işçi qrupunun üzvü, iqtisad elmləri doktoru, professor – Palatanın Fəxri üzvü statusu verilsin.

- Nosova Olqa Aleksandrovna - Rusiya Federasiyası “Содружество” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının Baş direktoru, İdarə Heyətinin üzvü, Rusiya Federasiyasının Maliyyə Nazirliyinin nəzdində Auditor fəaliyyəti Şurasının işçi qrupunun üzvü, Rusiya Federasiyasının Dövlət Dumasının Auditor və nəzarət-təftiş fəaliyyətinin qanunvericiliklə təminatı üzrə ekspert şurasının üzvü, Rusiya Federasiyasının Ticarət Sənaye Palatasının özünütənzimləmə Şurasının üzvü – Palatanın “Fəxri auditor” döş nişanı ilə təltif edilsin.

2. Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinə (S.Gülməmmədov, A.Seyidəliyeva) tapşırılsın ki, iki həftə müddətində bu qərarın 1-ci bəndi ilə əlaqədar təşkilati işlər həyata keçirilsin.

3. Sədrin müşavirinə (F.Qarayev), Xarici əlaqələr, beynəlxalq təşkilatlarla iş və ictimaiyyətlə əlaqə şöbəsinə (F.Kamalova) tapşırılsın ki, on gün müddətində bu qərarın mətninin, “Fəxri üzv” statusu verilmiş və “Fəxri auditor” döş nişanı ilə təltif edilmiş şəxslər barədə informasiyanın azərbaycan, ingilis və rus dillərində Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

Şuranın sədri

Vahid Novruzov